

**Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin**  
**Elmi Şurasının iclasının**  
**PROTOKOLU**  
**№02/2017**

*Şamaxı şəhəri*

*15 may 2017-ci il*

İştirak etdilər:

**Elmi Şuranın 8 üzvü:**

1. Həsənov Əli – Tədris Mərkəzinin rəisi, Elmi Şuranın sədri;
2. Mehdiyev Ceyhun – Tədris Mərkəzinin rəisinin birinci müavini;
3. Kazımov Mirəli – Tədris Mərkəzinin Elmi-tədqiqat işləri üzrə rəis müavini;
4. Tarverdiyev Tofiq – Tədris Mərkəzinin Maliyyə-təsərrüfat işləri üzrə rəis müavini;
5. Məhərrəmov Ramiz – Tədris Mərkəzinin Tədris və metodika şöbəsinin rəisi;
6. Əkbərov Malik –Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müdiri;
7. Hüseyinov Elbəyi – Tədris Mərkəzinin Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının müdiri;
8. Qarayev İmran – Tədris Mərkəzinin İqtisadiyyat və menecment kafedrasının müdiri, Elmi Şuranın katibi.

**Gündəlikdəki məsələlər:**

1. Sertifikatlaşdırma təlimləri barədə;
2. “İnsan resurslarının idarə edilməsi” mövzusunda forumun keçirilməsi barədə;
3. “Vergi islahatlarının hüquqi və iqtisadi aspektləri: nəticələr və inkişaf istiqamətləri” mövzusunda dəyirmi masanın keçirilməsi barədə;
4. “Kadr hazırlığının müasir problemləri: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masanın keçirilməsi barədə;
5. “Maliyyə, vergi cinayətlərinin qarşısının alınmasının hüquqi aspektləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın keçirilməsi barədə;
6. Elmi-tədqiqat mövzularının təsdiq edilməsi barədə;
7. Tədris mövzu planları və illik təlim qrafikləri barədə.

Tədris Mərkəzinin rəisi, Elmi Şuranın sədri Əli Həsənov iclası açıq elan edərək, Elmi Şuranın 8 üzvünün iclasda iştirak etdiyini və kворumun təmin edildiyini bildirdi. O, gündəliyə əlavə və dəyişikliklərə dair təkliflərin verilməsi ilə bağlı Elmi Şura üzvlərinə müraciət etdi. İclasın gündəliyinə dair əlavə təkliflər olmadı və gündəlik yekdilliklə qəbul olundu.

**1-ci məsələ** ilə bağlı Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev çıxış etdi. O, öz çıxışında sertifikatlaşdırma təlimlərinin keçirilməsi barədə geniş məlumat verərək qeyd etdi ki, bu günkü günə qədər sertifikasiya təlimlərinə cəlb olunan əməkdaşların sayı 947 nəfər təşkil etmişdir. Onlardan sertifikat almış əməkdaşların sayı cəmi 545 nəfər olmuşdur. Bunlardan 124 nəfər 1-ci dərəcəli, 220 nəfər 2-ci dərəcəli, 201 nəfər isə 3-cü dərəcəli sertifikatlar almışdır. Təkrar imtahandan qiymət ala bilməyən əməkdaşların sayı isə 111 nəfərdir.

Daha sonra, C.Mehdiyev qeyd etdi ki, çox vacib məqamlardan biri də təlim proseslərinə təcrübəli təlimçilərin cəlb edilməsindən ibarətdir. Xüsusilə, vergi cinayətlərinin ibtidai araşdırılması sahəsində təlimçilərin cəlb edilməsi hal-hazırda vacib məqamlardan biridir. Bu sahədə təlimçilərin cəlb edilməsi üçün müvafiq işlər aparılır.

Sertifikasiya təlimləri barədə çıxış edərkən, C.Mehdiyev bir çox dinləyicilərin təlimlərdən yayınması məsələsinə də toxundu. Bununla bağlı konkret işlərin həyata keçirildiyi barədə məlumat verdi.

C.Mehdiyev daha sonra "İnsan resurslarının idarə edilməsi" mövzusunda forumun keçirilməsi barədə məsələlərə toxunuldu. O, öz çıxışında qeyd etdi ki, Elmi Şurada baxılması nəzərdə tutulan 4-cü məsələ bilavasitə insan resurslarının idarə edilməsi ilə bağlı olduğuna görə həmin dəyirmi masada müzakirə ediləcək məsələlərin də forumda baxılmasını məqsədəuyğun hesab edirəm. Bu təklif Elmi Şuranın üzvləri tərəfindən qəbul edildi.

"İnsan resurslarının idarə edilməsi" mövzusunda keçiriləcək forumda müzakirə olunan məsələlər və istiqamətlər barədə C.Mehdiyev geniş məlumat verdi. O, qeyd etdi ki, forum əsasən 2 istiqamət üzrə keçiriləcəkdir:

1. İnsan resurslarının idarə edilməsində mövcud vəziyyət;
2. Kadr potensialının gücləndirilməsi.

Bu istiqamətlər üzrə keçiriləcək forumun mövzuları Elmi Şuranın üzvləri tərəfindən müzakirə edildi və forumun 20 iyun 2017-ci il tarixində keçirilməsi nəzərdə tutuldu.

**3-cü məsələ** ilə əlaqədar Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov çıxış etdi. O, öz çıxışında qeyd etdi ki, son zamanlar vergi qanunvericiliyində fundamental dəyişikliklər baş vermişdir. Bu isə öz növbəsində aparılan vergi islahatlarının elmi və praktiki cəhətdən araşdırılmasını, qarşıya çıxan problemlərin təhlil edilməsini və onların həlli

yollarının axtarılmasını tələb edir və bu baxımdan “Vergi islahatlarının hüquqi və iqtisadi aspektləri:nəticələr və inkişaf istiqamətləri” mövzusunda dəyirmi masanın keçirilməsi əhəmiyyətli olardı.

O, bu dəyirmi masanın 3 əsas istiqamət üzrə aparılması təklifini irəli sürdü:

1. Vergi islahatlarının strateji hədəfləri;
2. Vergi islahatlarının hüquqi aspektləri;
3. Vergi islahatlarının praktiki aspektləri.

Bu təklif də Elmi Şuranın üzvləri tərəfindən qəbul edildi.

Tədris Mərkəzinin rəisi, Elmi Şuranın sədri Əli Həsənov bu məsələ ilə bağlı öz fikrini bildirərək qeyd etdi ki, dəyirmi masada əsasən vergi sisteminin əməkdaşları iştirak etməli və ilk növbədə vergi qanunvericiliyində baş vermiş dəyişikliklərin praktiki tətbiqi prosesində qarşıya çıxan məsələlərə xüsusi diqqət yetirilməlidir. Aparılan müzakirələr əsasında “Vergi islahatlarının hüquqi və iqtisadi aspektləri: nəticələr və inkişaf istiqamətləri” mövzusunda dəyirmi masanın iyun ayının 9-da keçirilməsi qəbul edildi.

Ə.Həsənov daha sonra öz çıxışında vurğuladı ki, bu il Tədris Mərkəzinin yaranmasının 15 illiyi tamam olur. Şübhəsiz ki, bu forumların və dəyirmi masaların keçirilməsi bu tədbir ilə bağlı şəkildə təşkil olunmalıdır.

**5-ci məsələ ilə** əlaqədar çıxış edən rəis müavini Mirəli Kazımov vergi sisteminin formalaşmasında vergi cinayətlərinə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini qeyd etdi. Vergi cinayətləri hal-hazırda bütün dünya ölkələrini narahat edən bir problemdir. Müasir dövrdə iqtisadiyyatın qlobalaşması, rəqəmsal iqtisadiyyatın inkişafı, onun yeni seqmentlərinin formalaşması vergi cinayətlərinin xarakterini dəyişmişdir. Bu baxımdan o, “Maliyyə,vergi cinayətlərinin qarşısının alınmasının hüquqi aspektləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın keçirilməsinin vacib olduğu haqqında Elmi Şura üzvlərinə məlumat verdi. Eyni zamanda Mirəli Kazımov bu konfransın aşağıdakı iki əsas istiqamət üzrə aparılmasını təklif etdi:

1. Vergi cinayətlərinin hüquqi aspektləri;
2. Maliyyə-vergi cinayətlərinə qarşı preventiv tədbirlər.

O, çıxışında qeyd olunan konfransda digər ölkələrin də nümayəndələrinin iştirakının vacib olduğunu vurğuladı.

Daha sonra, Elmi Şura üzvləri tərəfindən bu konfransda müzakirə ediləcək mövzularla bağlı müzakirələr aparıldı və həmin konfransın 2017-ci ilin sentyabr ayında keçirilməsi planlaşdırıldı.

Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov “Azərbaycanın Vergi Jurnalı”nın idarə edilməsinin Tədris Mərkəzinə verilməsi ilə bağlı yerinə yetiriləcək işlərlə bağlı öz

fikirlerini bildirdi. O qeyd etdi ki, jurnalda çap olunan məqalələr ilk növbədə vergitutma ilə bağlı olmalı və müasir dövrün aktual problemlərinə həsr olunmalıdır.

Bu bir tərəfdən jurnalın keyfiyyətinin artırılmasına, digər tərəfdən isə onun rentabelli olmasına səbəb olardı.

Qeyd olunan məsələ ilə əlaqədar çıxış edən Elmi Şuranın sədri Əli Həsənov bu jurnalın ekspertlərinin tərkibinə Elmi Şuranın üzvü, İqtisadiyyat və menecment kafedrasının müdiri İmran Qarayevin daxil edilməsini təklif etdi və jurnalın keyfiyyətinin yüksəldilməsi ilə bağlı öz fikirlərini bildirdi.

**6-cı məsələ** ilə əlaqədar Tədris Mərkəzinin Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov çıxış etdi və aşağıdakı mövzuların seçilməsini təklif etdi:

1. Transfer qiymətləndirmə prosesində səmərəliliyin gücləndirilməsi;
2. Elektron ticarətin vergiyə cəlb olunması.

O, bildirdi ki, qeyd olunan elmi- tədqiqat mövzularının seçilməsinin bir sıra səbəbləri vardır:

1. Birinci əsas səbəb ondan ibarətdir ki, son zamanlar Vergi Məcəlləsində edilmiş fundamental dəyişikliklərə uyğun olaraq Vergi Məcəlləsində transfer qiymətləndirmə ilə bağlı yeni 14-1 maddəsi əlavə edilmişdir;
2. Vergi məqsədləri üçün "Elektron ticarət haqqında" qanunda dəyişikliklər edilmiş və elektron ticarətin dövriyyəsi nəzərə çarpacaq dərəcədə artmışdır;
3. Son zamanlar dünya iqtisadiyyatının qlobalaşması nəticəsində Azərbaycanda fəaliyyət göstərən multi-milli şirkətlərin də sayı artmışdır. Bu isə öz növbəsində vergitutma bazasının köçürülməsi ilə bağlı kifayət qədər risklər əmələ gəlməsinə səbəb olmuşdur. Bu baxımdan transfer qiymətləndirmə sahəsində elmi-tədqiqatların aparılması zərurəti yaranmışdır;
4. Çox vacib məqamlardan biri rəqəmsal iqtisadiyyatın inkişafının yüksək olması və bu sahədə elektron kommersiya əməliyyatların genişlənməsindən ibarətdir;
5. Əsas reallıqlardan biri də ondan ibarətdir ki, istər elektron ticarət, istərsə də transfer qiymətləndirmə vergitutma baxımından kifayət qədər mürekkəb mövzulardır. Bu bir tərəfdən bu sahədə olan elmi tədqiqatların aparılmasının və onun praktika ilə əlaqələndirilməsini tələb edir. Əlbəttə ki, bu mövzuların aktuallığı yalnız bu deyilənlərlə məhdudlaşmır. Sadəcə olaraq, sadalanan faktlar bu mövzunun aktuallığını gündəmə gətirir.

Nəhayət, sonuncu, **7-ci məsələ** ilə bağlı Mərkəzin kafedra müdirləri çıxış etdilər. Onlar öz çıxışlarında Tədris mövzu planları və illik təlim qrafikləri haqqında məlumat verdilər.

Tədris Mərkəzinin rəisi Əli Həsənov vergi inzibatçılığı üzrə hazırlanacaq dərslər barəsində Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının müdiri Elbəyi Hüseynova müraciət etdi.

Elbəyi Hüseynov bu sahədə işlərin davam etdirildiyini qeyd etdi və bu il ərzində həmin dərslərin hazırlanacağı barədə Elmi Şuranın üzvlərinə məlumat verdi.

İclasın sonunda Mərkəzin rəisi, Elmi Şuranın sədri Əli Həsənov digər məsələlərə toxunaraq qeyd etdi ki, keçən dövr ərzində görülmüş işlərin nəticələri qənaətbəxş olmuşdur.

Sonda Elmi Şuranın sədri Əli Həsənov Şura üzvlərinə iştiraklarına görə təşəkkürünü bildirərək iclasın bitdiyini elan etdi.

#### **Qərara alındı:**

1. Sertifikatlaşdırma prosesinin təşkili və keçirilməsi qənaətbəxş hesab edilsin və bu sahədə işlər davam etdirilsin;
2. Vergi qanunvericiliyi, vergi inzibatçılığı və ümumi mövzular üzrə təlim materialları təsdiq edilsin;
3. “Azərbaycanın Vergi Jurnalı”nın keyfiyyətinin yüksəldilməsi və materialların çapa hazırlanması ilə əlaqədar müvafiq işlər yerinə yetirilsin;
4. “İnsan resurslarının idarə edilməsi” mövzusunda forum keçirilsin;
5. “Vergi islahatlarının hüquqi və iqtisadi aspektləri: nəticələr və inkişaf istiqamətləri” mövzusunda dəyirmi masa keçirilsin;
6. “Maliyyə, vergi cinayətlərinin qarşısının alınmasının hüquqi aspektləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilsin;
7. “Transfer qiymətləndirmə prosesində səmərəliliyin gücləndirilməsi” və “Elektron ticarətin vergiyə cəlb olunması” elmi-tədqiqat mövzuları təsdiq edilsin və 2018-ci ilin sonunda yekunlaşdırılsın.

**Sədr**

**Əli Həsənov**

**Elmi Şuranın katibi**

**İmran Qarayev**